

Azərbaycan Respublikasının Prezidenti yanında
Külliyyə İstiqaməti Vəzifəsinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Qarabağın tarixi ilə əlaqədər böyük əhəmiyyət kəsb edən onlarla yazılı mənbə və sənədlər uzun illər müxtəlif arxivlərdə, Əlyazmalar İnstitutunda, ayrı-ayrı insanların şəxsi kitabxanasında saxlanılıb. Bu dəyərli mənbələrin əksəriyyətindən də çoxumuzun xəbərimiz olmayıb.

Bu səbəbdən də Qarabağın tarixi lazımlıca, daha doğrusu, olduğu kimi araşdırılmayıb. Sovet hakimiyəti illərində də bu məsələ ermənilərin xeyrinə ört-basdır edilib. Beləliklə, bir çox həqiqət milletimizdən gizlədi. Yalnız öten əsrin sonlarında bəzi tədqiqatçılar tərəfindən araşdırılmışdır. Üzə çıxarılan tarixi, ədəbi, publisistik əsərlər çap edilməye başlıdı. Bu sıradə üç mənbənin adını mütləq deməliyik. XVIII - XIX əsrlər Qarabağ tarixini ehətə edən Mirzə Adığözəl bəy Qarabağının "Qarabağnaməsi", Mirzə Camal Cavanşirin "Qarabağ tarixi" və Əhməd bəy Cavanşirin "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" (1747-ci ildə 1805-ci ilə qədər) əsərləri çox az tirajla çapdan çıxdı və nadir kitablar sırasında yerini tutdu.

Yazımızda da mehz Mirzə Adığözəl bəyin şərəfli nəslinin tariximizdə, milli intibahımızda, təleyimizdəki önəmi yerinə toxunaraq bu qollu-budaqlı şəcərənin məşhur əvladlarından danışmaq isteyirəm. İllərdə ki, mən mədəniyyət, ədəbiyyat və digər sahələrdə fədakarlıq göstərmiş məşhur simalarдан yazmışam. Amma... Amması budur ki, bu yaxınlarda ITV-də hazırladığımız "Yadigarlar"ın növbəti sayını milli teatrımızın qurucularından olan Əsgər ağa Goraniyə həsr etmişdir. Hazırkı zamanı öyrəndim ki, Əsgər ağa Mirzə Adığözəl bəyin nəvəsidir, eləcə də digər övlad və nəticələri yaşamadı. Həm heyrətləndim, həm də təəssüfləndim ki, niye indiyə qədər bunu araşdırmaşıram. Heç bilmədim ki, kimi qına-yım? Nə isə... Keçmiş olsun! Əsas odur kiçik cıçıqlar məni böyük bir ələmə apardı. Bəri başdan gözəl qələm sahibi, tədqiqatçı Gülhüseyn Kazımlıya minnətdarlıq edirəm. Bu şərəfli nəslin nümayəndələrinin tanıtmaqdə əsas bələdçi olsa. Əvvəlcə görək Mirzə Adığözəl bəy kimdir?

Mirzə Adığözəl bəy Qarabağı təxminən 1780-ci ildə Şuşada anadan olub. Özünün yazdığı tərcüməyi-halini bu rəqəm göstərilməsə də, bəzi fakt və işaretlər istinadən bu tarixi müəyyənləşdirmək olur. O, məktəbdə oxuduğu illərdə Ağa Məhəmməd sah Qacarın qoşunları Qarabağ'a daxil olaraq Şuşaya hücum edib. Lakin Şuşanı zəbt edə bilmədiyindən istiqamətini dəyişərək Tiflisdə dayanıb. Tarixdən bəllidir ki, bu hadisələr 1795-ci ilin yayında baş verib. O zaman da Adığözəl məktəblə yaşındadır. İki il sonra Ağa Məhəmməd şah Qacar təkrar Qarabağa soxulub. Təəssüf ki, bu dəfə Şuşa müdafiə edilməyib. Qarabağ hökmətləri İbrahimxəlil xan Şuşa galasını tərk edərək Car vilayetine çəkilib. Edam və təqiblərdən xilas olmaq üçün Adığözəl bəyin ailəsi, onlara yaxın adamlar bir müddət Gürcüstəndə məskunlaşmışdır. Uzun süren talanlar, qırğınlar, yazılmalar, dərmişmələr, məlum Gülüstan müqaviləsi və digər proseslərdən sonra Adığözəl bəyin ailəsi, eləcə də digər şusalılar doğma şəhərə qayıdlılar. O, artıq Mirzə Adığözəl bəy idi. Savadlı olduğu üçün ona belə xitab edirdilər. Mirzə Adığözəl bəy Mehdiqulu xanın en yaxın və etibar etdiyi adamlarından biri idi. Başlıca müsibətlər cəkmış Mirzə Adığözəl bəy həmişə işgalçı və tamahkar yadellilərin

Şərəfli nəslin şərəfli missiyası

Mirzə Adığözəl bəyin nəsli tariximizdə və milli intibahımızda önəmlı yerə malikdir

dinqqət mərkəzində olardı. Bezen onun vəsiyəti ilə isteklərini həyata keçirmək isteyirdilər. Bu niyyət baş tutmayanda Mirzə Adığözəlin gözünü qorxutmaq üçün həbs edərdilər. Vəziyyət tündləşəndə azadlığı buraxardılar. Mirzə Adığözəl bəy Qafqaz knyazı L.N.Abxazovun yanında da qulluq etmiş, hətta kapitan rütbesi də almışdı. Bir müddət də əyalət məhkəməsində çalışmışdı. Son fəaliyyəti barəsində əldə məlumat olmasa da, bəzi arxiv sənədlərindən məlumdur ki, məhkəmə proseslerində dəfələrle Qarabağ bəylərinin hüquqlarını müdafiə edərək onları üzləşdikləri haqsızlıqdan xilas edə bilmədi. Ömrünün son illərində "Qarabağname"ni yazaraq XVIII əsrin sonu-XIX əsrin əvvəllərindəki Qarabağın siyasi tarixini qəlema alıb. Bir faktı da deyək ki, Abbasqulu ağa

şərqi. Gənclər belə qərara gəlirlər ki, bir teatr tamaşası hazırlasınlar. Müəllimlərinin onlara verdiyi "Təmsilat" kitabından "Lənkeran xanının vəziri" komediyasını seçiblər. Gimnaziyanın şagirdləri Həsən bəy Zərdabının rəhbərliyi ilə həmin komediyanın tamaşasını 10 mart 1873-cü ildə Bakıda "Neciblər" klubunda göstəriblər. Əsgər ağa Gorani Teymur ağanı, Nəcəf bəy Vəzirov isə qadın rolu - Ziba xanımı oynayıblar. Beləliklə, gimnaziyanın fədakar şagirdləri müəllimlərinin köməyi ilə Azərbaycanda peşəkar teatrın bünövrəsini qoyublар. İlk tamaşanın uğurlarından ruhlanan həmin "bədii kollektiv" az sonra - 17 aprel 1873-cü ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını da səhnələşdiriblər. Hacı Qara rolu Əsgər ağa oynayıb. İllər keçəndən sonra hər iki dost komediyalar yazaraq Mirzə Fətəlinin yolu davam etdiricəklər. Hələlik onları qarşıda təhsil ocaqları gözləyirdi. Hər iki şusəli gimnaziyanı medalla bitirərək Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasına daxil olub. 1878-ci ildə akademiyani bitirərək vətəne döñüb. Nəcəf bəy Vəzirov bir müddət Yelizavetpol quberniyasının Dilican qəsəbəsində meşəbəyi vəzifəsində işləyib. Əsgər ağa Gorani isə öz ixtisası üzrə deyil, məhkəmə sisteminde müxtəlif vəzifələrdə çalışmışdır. Bəzi tədqiqatçılar onun hüquq təhsilinin olmamasını qeyd etsələr də, qızı Leyla xanının söylədiyinə görə, Əsgər ağa Adığözəlov akademiyada oxuduğu müddətde Peterburg Universitetinin hüquqşünaslıq fakültəsini də bitirmişdir. Əsgər ağa Goranının mükəmməl tədqiqatçısı olan Kövsər xanım Tariverdiyeva da yazib ki, bu barədə arxiv sənədləri tapılmasa da, maddi imkanlarının yüksək olması səbəbindən eyni vaxtda iki ali məktəbdə təhsil almaq mümkün idi. İnandırıcıdır. Cüntü Qafqazın ən nüfuzlu ali məhkəmə və prokurorluq sisteminde 30 ilə yaxın qüsursuz çalışması və yüksək rütbelərə layiq görülməsi Əsgər ağa Adığözəlovun xüsusi hüquq təhsilli olmasına da təsdiqləyir.

O, 1906-ci ildən 1910-cu ilə kimi Gəncənin qlavası-başçısı vəzifəsində çalışmışdır. Gəncənin tarixində yeri olan simalarдан biri kimi şəhərin inkişafı, yolların salınması, təmiri, abadlıq işlərinin aparılması, məktəblərin, səhiyyə ocaqlarının açılması sahəsində mühüm xidmətləri olmuşdur. Babası Mirzə Adığözəl bəyin ləyaqətli nəvəsi olduğunu əməlləri ilə təkrarlamışdır. Nizamının məqbərəsinə abadlaşdırıraq öz vəsaiti hesabına təmir etdirib. 1909-cu ildə Gəncədə açılan ilk qız məktəbi də onun adı ilə bağlıdır. Əsgər ağa Gorani həqiqətən də qeyri-adi bir şəxsiyyət olub. Coxcehətli fealiyyəti və yaradıcılığı adını mədəniyyət tariximə əbədi həkk etdirib. Bezen onu hansı sənətin sahibi kimi təqdim etmək barəsində uzun-uzadı düşünməli olursan. Teatrşunas, jurnalist, yazıçı, dramaturq, tərcüməçi, şair, hüquqşünas, xeyriyyəçi, maarifçi... Qısa ömür sürsə də, böyük işlər görmüşdür. Cəmi 52 il yaşamış bu unudulmaz insan elini hansı sahəyə tuşlasa, məhz ilkinə, baniyə, əsas simaya çeviririldi.

Milli teatrımızın yaranmasından iki il sonra Azərbaycan mətbuatının əsası qoyuldu. 22 iyul 1875-ci ildə "Əkinçi" qəzeti ilə nüsxəsi işlətildi. Qəzeti ən fəal məsələlər arasında Əsgər ağa Goranının öz yeri var idi. O, Bakıda oxuyanda da, Moskvada təhsil alanda da "Əkinçi"yə yazır. Qəzeti 17 nömrəsində müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Digər qəzetlərdə də onun yazıları, bədii əsərləri işlətildi. Publisist kimi tanınan Əsgər ağa



■ Flora XƏLİLZADƏ
əməkdar jurnalist



Bakıxanov özünün "Gülüstani-İrəm" əsərində məmənnünlə bildirib ki, Nizami Gəncəvinin sıradan çıxmış məqberəsini məhz Mirzə Adığözəl bəy təmir və bərpə etdirib. Maraqlıdır ki, bu xeyirxahlığı uzun illərdən sonra nəvəsi Əsgər ağa Gorani tek-rar etdi.

Ərəb, fars, erməni, rus, gürcü dillerini mükəmməl bilən, Şərqi poeziyasına dərindən bələd olan Mirzə Adığözəl bəy özü də şeirlər yazmış. Tədqiqatçılar bu barədə məlumat versələr də, təəssüf ki, o poetik ləcəklərdən əlimizə keçəni yoxdur. Amma "Qarabağname"nin dili, üslubu bu faktın doğruluğunu təsdiqləyir. Mirzə Adığözəl bəyin Haqverdi adlı oğlundan 6 nəvəsi olub. Əsgər ağa Haqverdi oğlu ailəde üçüncü uşaq idi. O, 3 may 1857-ci ildə anadan olub. İlk təhsili Gəncədə üçüncü dərəcəli şəhər rus məktəbində alıb. Bakıda real gimnaziyada Nəcəf bəy Vəzirova birge oxuyub. Onlar sadəcə tələbə yoldaşı deyil, dost, sirdəş, eyni məram və əqide sahibi kimi çox yaxın olublar. Dostların bextləri həm də onda getirmişdi ki, həmin illərdə Həsən bəy Zərdablı gimnaziyada dərs deyirdi. Zərdabi tələbələrini hərəkətli, geniş dünaygörüşü yetişdirmək üçün onları tez-tez başına yiğaraq müxtəlif mövzularda səhəbətlər edərdi. Millətin qaranlıqdan işığa gedəcək yolunu elmədə, təhsildə, mədəniyyətin inkişafında, ana dilli mətbuatın təşəkkülündə görən Həsən bəy Zərdabi tələbələrinə dostu Mirzə Fətəli Axundzadənin komediyalardan da dani-

Gorani dram əsərləri də yazıb. Hələlik bize bəlli olan "Qocalıqda yorğalıq" pyesi idir ki, uzun illər teatrların repertuarından düşməmişdir. Rus, alman, fransız dillərinin mükəmməl bilən Əsgər ağa Gorani tərcümələr də edərdi. Demək olar ki, Avropanı bir çox şəhərlərinə sefər etmişdir. M.Y.Lermontov yaradıcılığından etdiyi tərcümə isə orijinallığı ilə fərqlənir. Əsəri rus dilində oxuyanlar dərhal görərlər ki, orijinalla tərcümə arasında nə qədər fərqli var. "Yel gəmisi" adlanan bu balladada bu günün ağrıları duyulur. Halbuki bu tərcümə 1889-cu ildə olub.

*O yerdə ki Elba bir başa axır,
Nilin suları da qumlara batır.
Rusiyada böyük qarlar içində,
O ləşgər və əsgər çoxdanıdır yatır.*

O dövrün bir sıra qəzetlərinin yazdığına görə, Əsgər ağa Gorani Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ilə bağlı "Qara yel" adlı roman da yazıb. Hətta "Coğrafiya" dərsliyi də hazırlayıb. Əsgər ağa Goranının fədakar tədqiqatçılarından olan, onun izi ilə Avropanı dolaşan, arxivlərdə axtarışlar aparın, bir sıra əsərlərinin tapılmasında böyük əmək sərf edən Gülhüseyn Kazımlı söyləyir ki, bu sərvətlərin üzə çıxması üçün dincilik nə olduğunu bilməyib, indi də bu işi inadla həyata keçirir.

Əsgər ağa Gorani 1910-cu ilin martında Gəncədə vəfat edib. Akademik Rafael Hüseynov yazır ki, "Gəncənin atası" adlanınlı Ələkbər bəy Rəfibəyli onun dəfn günü ağlayaraq deyir: "Mənim sağ qolum kəsildi! Əsgər bəyi heç kim əvəz edə bilməyəcək."

Bir neçə kəlmə də Əsgər ağa Gorani əvəz etdirə ... Onun üç oğlu, bir qızı olub. Dördü də ali təhsilli, millətə, xalqa xidmət edən insanlar kimi yadda qalıblar: Danyal, Mikayıllı, Əli, Leyla... Müxtəlif vəzifələrdə çalışıblar. Oğullarından biri - Əli ikinci Dünya müharibəsində həlak olub. Yeganə qızı Leyla xanım əvvəlcə inidiki Bakı Dövlət Universitetinin tarix fakültəsini, sonra isə Tibb İnstitutunu bitirib. Ali kateqoriyalı həkim kimi fealiyyət göstərib. Nəslin digər nümayəndələri - nəvə və nəticələr də demək olar ki, adlı-sənli şəxsiyyət olmaqla bərabər, həmişə xeyirxahiqləri, milletə xidmətləri ilə seçilirlər. Bu yerde Benəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, beynəlxalq müsabiqələr laureati Murad Hüseynovun adını xüsusi ilə qeyd etmək istəyirəm. O, Əsgər ağa Goranının nəticəsidir. Öz ifaçılıq sənəti ilə dünya səhnələrini feth edən Muradin ən böyük arzusu məhz ulu babalarının vətənində, Şuşada - Cıdır düzündə konser təşkil etməkdir. Biz o günün tezliklə gelecəyinə, qara yellerin Qarabağdan birləşən çəkilişinə inanırıq.

*Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnforsiya
Vəsitiərinin İnkışafına Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.*